



Güneydən səsler...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz öünü gətirdik. Quzeydə hələ də yetərinə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəşrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə “Güneydən səsler...” rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən görəl nümunələri ilə oxucularımızı da tanış edirik.

BEHBUD MURADI (ELÇİBƏY)



1964-cü ildə Xalxal şəhərində anadan olub. 1978-ci ildə ailəsi ilə birlikdə Ənzəlli şəhərinə köçüb və indiyədək də bu şəhərdə yaşayır. Gənclik çağından Ənzəlidə, Xalxalda, Ərdəbildə, Təbrizdə, bir sözə, Güneyin hər yerində şeir, sənət, musiqi dərnəkləri və dərgilərində çalışıb.

15 musiqi dərnəyi yaradıb. Türkçə-farsca ikdidilli dərgilərin redaktoru olub. Ailəsinin çörəyini isə dəmirçiliklə qazanır, qollarının və alın tərinin çörəyini yeyir və kimsəyə əl açmır.

Şeirlərini Azərbaycan və fars dillərində yazır. "Elçinin qəmnaması" (2002), "Çav" (2005), "Dəftəri-i-Şer" (2005), "Asılı gözlər" (2009) və "İçərişəhər" (2011) adlı kitabları ilə tanınıb.

Əlişir Nəvainin əsərlərini Azərbaycan türkcəsinə tərcümə edib.

Kəlbəcər

Qəmkeşin, Bəhmənin gözündən iraq
Yaralı, yarasız döndü Kəlbəcər
Şücaət gözündə od-oçaq yeri
Düşmənin əlindən söndü Kəlbəcər.

Həsrət ləkə saldı ürək ətinə
Ədalət ün verdi milliyətinə
Laçın çox əzizdir türk millətinə
Sazda sözə desəm ündü Kəlbəcər.

Yal-yamacda gəzən qoç ovlağının
Çobanın gözündə xoş yaylağınan
Yaşıl meşəsinən gur bulağınan
Murovun əyninə döndü Kəlbəcər.

Elçibəy kirpikli göz giləsilə
Xalqına qayıdır əzan səsilə
İllər ayrı düşüb öz Gəncəsilə
Qol-boyun olduğu gündü Kəlbəcər.

Əli FƏXR

1962-ci ildə Təbrizdə anadan olub. Ali təhsiliidir. Azərbaycan ədəbiyyat tarixi üzrə tədqiqat işləri ilə məşğuldur. "Xalq dastanları", "Füzuli dünyası", "İdeallar şairi Nəsimi" "Məhsəti Gəncəvi (rubaïlər)" adlı kitabların müəllifiidir. Onun yaradıcılığında Vətən mövzusunda şeirlər çoxluq təşkil edir. Şair "Yol gedir Şuşaya" şeirini ikinci Qarabağ savaşı başlayanda yazıb.



Yol gedir Şuşaya

Deyəsən səs gelir o tay ölkədən
Bəlkə də o yanlar oyanmaqdadır.
Yol edir Şuşaya coşan çeşmələr
Bulanlıq suları durulmaqdadır.
Uzanmış qara gün Qarabağında
Murovun günləri parlamaqdadır.
Ucalıb nərəsi nər oğlanların
Röyamin binası qurulmaqdadır.